



Azərbaycan musiqisinin dünya mədəniyyətində məxsusi yeri var



Aydın Əzimov: "Ümummilli liderimiz H. Əliyev söylemişdi ki, "dövlətin himni gündə dayışmaz", Ü.Hacıbəylər və Ə.Cavadin təqdim etdiyi bu himn Azərbaycan Cümhuriyyətinin varisidir, dövlət atributuna hörmətlə yanaşmaq lazımdır"

İncasətinə asas səfərlərindən biri kimi müsəninin yaradıcı siması olan bestəkar yaradıcılığı və onların təfakkür tarzi maraqlı təhlil obyektlərinəndən biridir. Belə ki, mərəqə və çatın sanət sahibi olan, professional fəaliyyət göstərməkla orijinal kompozisiyalar yaradan bestəkarları yaradıcılığı hər zaman camiyət hatutun müyanət təsir göstərənlərdən biridir. Bu manada, mürəkkəb donus dövrlərində bestəkarları müsəni təfakkuru və onları çoxşaxlı yaradıcılığı camiyətgardında boyuk yüksək dayır. Bəzən buna aqış şəkildə elə təmsa da, ideoloji rölu yerinə yetir. Hər bir bestəkar müsəni təfakküründən və yaradıcılığında yaşadığını tarixi dövr, onun dünəngəzini, hayatı dövri və ona münasibəti, estetik və müsiki zövüq, müsili dil, ideoloji düşüncə tarzı və psixologiyə özünü rəallasdırır. Taməli dahi müsici konfeyi Ü.Hacıbəylər tərəfindən goyulan 110 illik tarixi əmlak Azərbaycan profesional bestəkarlıq məktəbinin tələyi və münayətdənənlərdən olan Aydin Əzimovun, fərqli yaradıcılıqlı yolu, asərlərin orijinal əsərlər xüsusiyyətləri, milli təfakkür və ideoloji düşüncə tarzı manim üçün çox böyük məsələ doğurur. Bu manada Qara Qarayev məktəbinin tələyi davamlılarından biri, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bestəkarlar İttifaqının üzvü, əməkdar incasətnin xadimi Aydin Əzimovla (Karmıoğlu) görüşüb suallarını ona ünvanlaşdırır.

- Aydin müslümlü! Ideoloji sahada ahəmiyyəti, müühüm vəsaitlərləndən biri müsidi. Milli, müstəqil dövlət quruculuğu masalalarında biməkandı hansı şəkildə istifadə etmək daha uğurlu, məqsədəyənən olur?

- Hər bir bestəkar ideoloji səfərə asar yazılmaya macbur deyil, amma əsl vətəndaşlığıza və öz məlumatın sevirsə, o zaman bu qapıl-

məzdir və milli-ideoloji işləri ilə ölkəsinə və məllatına fayda verəcəkdir. Amma sovet dövründəki kimli zorla "Sovet İttifaqı Komunist Partiyasına eşq olsun" deməkla ideolojiya mümkün deyil, yani bu, saxta olmamalıdır, bestəkarın qəlbindən gəlməlidir. Ümumiyyətlə, bestəkarlar cox həssas insanlardır, yani öz məlumatın tələyi onları həmişə düşündürərək ideoloji yönündə çalışmağa səsləyib və dahi Üzeyir bayın fəaliyyəti da bunun an barız nümunəsindir. Eləcə da, məsələn, yadın salın, Frans Şüberlin yaşadığı dövrə Almaniya vilayətlərinə yaxınlaşmışdı və o, dəstə Subartul birgə "Şəhurn və drang" ideyası altında millati birləşməyə səsləyir, bu sahada ideoloji işi gərginləndirir. Millatını sevan I.Bramis isə ölmə yatağından belə söyləmişdi: "Man cox rəhat öla biləram, cünki Almaniya artıq birləşib və İ.S.Baxın asarıları çap olmuşmuşdur".

- Sizca, bu gün Azərbaycanda hansı müsəni əsərlərini ideoloji yörəmüləhə hesab etmək düzüldür?

- Bilsəniz, Azərbaycan dövlətinin tarixi və Azərbaycan xalqının tarixi fərqli mövzulardır. Man belə hesab edirəm ki, məlumatın və mədəniyyətin galacısınıñunumak an boyuk ideolojiyadır. Bellidir ki, Garbin öz həyatı, tarixi, Şərqin isə öz təfakkür tarizi, istiqaməti və rəvə. Dünən mədəniyyətindən istifadə etmək lazımdır, anca bunu aluda olmamalı. Ü.Hacıbəylənin biza məris qoşduyu ast-türkiliyi, öz mədəniyyətimizdəki azərbaycanlılıqı qorumaq və belə asərlərə təcəssüm etmirməlyik. Yani Azərbaycan müsəninin galacığı biləvəsita onun dünən mədəniyyətinə verdiyi töhfələrlərə bənzədir. Buna görə də dünən mədəniyyətin yamsılsızmaz, lazım etdi, mədəniyyətiniñun galacısınıñunur, Üzeyir bay kimi dünən mədəniyyətindən istifadə etməli, biza faydalı olanlardan ya-

raranlımlıq. Lakin elə əsərlər yaratmalyiq ki, bunu digar millatın münayətdənənlərin deyil, məhz Azərbaycan bestəkarının yazdığı ballı olus.

- **Himnin barışı kimi müsəniyyəti birləşdirən məhz Aydin Əzimova** maxsusudur, amma bəzi faktları və məlumatları daşıqlaşdırıbmış ıstdım. Dövlətin himninin layihəsi 1919-1920-ci illərdə hazırlanısa da, dövrün tarixi-siyasi hadisələr onun qanunərcilik səviyyəsində qəbuluna imkan vermadı. 1992-ci ildə müstaqil Azərbaycanın 1919-cu ildə yazdığı "Milli mərş" siz barə etdiniz və onu himn şəkildən işlədirdiniz. Bu müsiki müstəqillik aktdan 3 il əvvəl – 1989-cu ildə milli azadlıq hərəkatının genə vüstələdi zamanı Bakıda meydandırılmışdır.

- Deməli, 1989-cu ildə bestəkar S.Faracoğlu Ü.Hacıbəylənin 2 marşını "Ədlibiyət və incəsan" qəzetindən naşr etdirmişdi. "Milli mərş" in yalnız təxəssülləşdirilmişdir. Millatını sevan I.Bramis isə ölmə yatağından belə söyləmişdir. Ü.Hacıbəylərin və Ə.Cavadin təqdim etdiyi bu himn

tərəfindən 4 fərqli asərin himn variantları işlənildi. Bestəkar T.Quliyev sovet Azərbaycanın himnidə müəyyən dayışıklıklar etmişdi. V.Adigözəl "Koroğlu" operasindən "And" xoru, M.Mirzayev isə "Ey Vatan" mahnısının himnidən yenidən işləyip təqdim etmişdi. Filarnomiyadətən bənumulularla yanğı, manim işləydim "Milli mərş" da səslandırıvət və mutaxassisalar tərəfindən yekdilliklə də məhz bu layihə Azərbaycanın himni qəbul olundu.

- Aydin müslümlü, bəzən Üzeyir bayın bu müsəninin dayarını bilməyən, eləcə da müsiki səfəri ilə alaçığı olmayan müəyyən şaxsların hala də himnini dayışdırırdıkları ilə çıxış etmələrində, sizin fikrinizce, mənlik varmı?

- Tabii ki, yoxdur, onların cavabı həla 1996-cı ildə ümummilli lider H. Əliyev söylemişdi ki, "dövlətin himni gündə dayışmaz". Müsiki səfəri ilə alaçığı olmayanlar və dövlət atributu haqqında laizm-siz fikirlər səslandırınlardı isə səzələr ki, rus ideologiyasına idarət edənlərdir. Ü.Hacıbəylərin və Ə.Cavadin təqdim etdiyi bu himn



manım diqqətimi calıb etdi, cünki sovet dövründə "düşmən" adlanan dirlərin radiostansiyaları dinləyən zaman bu müsəni dəfələrə eşitmişdim. Onu yenidən barpa etdim, yani mövcud kantanti simfonik orkestr və çoxsaylı xor üçün partiturasını işlədim. Bu zaman Üzeyir bayın usulubunu saxlamışdım, qaldım, "Yelli və Macnun"dan bəzi harmonik ifadələrin və "Koroğlu"dan da müəyyən uyğun xalları müşayiət etdim. O zaman səsyzəmən evimin müdürü işləydim üçün orada kollektivlər tərəfindən lenta yaxırdırdı. Daha sonra isə klaviri və dəstələrə işləmək istədim, lakin ona qəbul edilmədi. Ona qəbul edilmədiñindən müəyyən mücadilə oldu. O zaman real variant olmasa da, "Koroğlu" operasının üvertürasına himn olaraq matn yazılışını istəyirdilər, lakin himn olaraq Üzeyir bayın himsi asarıının seçiləsi üçün rəsmi müsəbiqə elan olundu və bestəkarlar

Azərbaycan Cümhuriyyətinin varisidir, dövlət attributuna hörmətlə yanaşmaq lazımdır.

- 1972-ci ildə konservatoriyada bitirən zaman Aydin Əzimovun diplomi işi bestəkar Adil Babirova hasr etdiyi 2 hissəsi "Bitik" adlı simfonik kompozisiyayı idarə və suñalar sizin yaradıcılığınızda uğurlu əsərlərdir. Maraqlıdır, sovet dövründən asara belə ad verdiyin üçün problem yaramadı?

- Yox, o zaman, Sovet dövründə belə yazaqmadı, ona görə man bu 2 hissələri asarı simli alətlər üçün müsicidənmişdim. I. Hisssasi uzun hava - ağı, II. Hisssasi isə kontrast sərkəz sapkınlığı və simfonik kompozisiyani vəxtili Leninqradın galan komissiyası sadrı Dmitriyev çox bayanmışdı. Bu asar D.Kitaenkonun idarəasına Ümumittiqaf televiziya və radiosunun simfonik orkestrinin ifasında



zaman "Melodiya" firması tərəfindən vəla yazıldı, Tbilisidə Beynəlxalq müsiqi festivalında, SSRİ Bestakarlar İttifaqında gəncərin plenimumda ifa olundu. Mədəniyyət Nazirliyi əsəri aldıqdan sonra mən bu simfoniyən "Bütik adlındırıbm". "Bütik" qadın türk dilində "kitab" deməkdir, digar tərəfdən isə tamamlanmış anımlı aramıra.

- Aydin Əzimovun yazdığı əsərlərin əksariyyətindən məhz fərqli əslüb xüsusiyyətləri, azar-ızı təfakkürün xas olan ərazilliklər xüsüsü qabarğıdır. Məsələn, digar ədflut attribut-musiqi vəsf edən Ə.Cavadın sözlərinə bestələdiyiniz "Bayrağım" kompozisiyası bu qabarğıdır...

- Tanıda istifadə şəhərlərindən biri kimi qiyməti mövqə qazanan və Stalin repressiyası qurbanlarından olan Ə.Cavadın "Bayrağım" seirinə man 196-cı ilədən, xor və simfonik orkestr üçün alıq (oda) yazdım və E.hədəzadə onu ifa etdi. Milli kimliklərim, Azərbaycanlı ideologiyalarının tacəssümü onun uğraklı bayraqının vəsfinə uyğun möhtəşəməslənnəmən uludurmuş müümğənim. "Nəvāhīn" sadəliyi ilə təqdim etdim, cünki "Nəvāhīn" kompozisiyaya qurulmuş, onun sırası və istinad pardaları aşıq müsiqisində tamal həsab olunan Divan qaydasına xaydırı.

- Əməniyyətə, sizin yaradılığınızda müqaddas Vatan konsepti çox qabarğıdır. Vahabzadənin sözlərinə o qanlı-qadallı günlərdə yazmış "Vatan" mahnısı sanki çağırış kimi səslənir. Rahman Əlizadənin matnına "Şur" məqəmənin istinadından "Vatanım" türküsü, eləcə da Dilsuz Mustafanın sözləri "Rast" məqamından 4 səsli xor və fortepiano üçün yazılmış "Vatan" poeması da milli semantik cılgınlara Vatan məhabbatını, tərqaq sevgisini tacəssüm edən kompozisiyalarıdır.

- Əf! Rabı soyuluy: "Musiqi Allaha ya xəud insanları yönəlməlidir, aks halda, müsiki deyil". Man, rejsor H. Atakıçiyevin davatı ilə Şəki teatrında Vahabzadənin "İñicin səs" tapşırmasında solo tarıq müsiqi yazmışdım və bunu o zaman gözəl bestakar və tar ifaçıı Cəvənşir Quliyevə səsləndirdim. Vahabzadə ilə digar amakadılığımız olan "Vatan" mahnısında isə yəni bir "Bəxti-Yaydın" məqamı özünü göstərir. Yani arız vəzniñ rəməl bəhrində yazılan, o zaman bù-

tün millati imdadı çağırın, Vatanı vəsf edən bu mahnında Vatanın, hatta Cəmətə belə dayışılmasına, an böyük zinatını Vatanın binadın yada verilməz və satılmaz olması kimi ali hissəl tacəssüm etdirilir.

- Skripka və fortepiano üçün sonata-poema, fortepiano üçün "İllər", prelüssiyalar, variasiyalar, hazırlıqlıms royal üçün "La makam", simfonik orkestr üçün "Hayatın dibində" simfonik lüləhərlər, "Ağilar" adlı simfonik quramalar və s. orijinal kompozisiyalar mülliifidir. Sizin buntularla yanşı, milli ideologyanı tacəssüm etdirən nümunələrinə N.Hikmatin matnına "Kapalı kapılar", "Galsana dedi", H.Cavidin sözlərinə "Düşünün" və s. kimi falfısı, başarı mehnəməni əsərləriniz də vardır. Türkü sapılık nümunələrinən əksariyyətinin bəm tembr - bas, bariton üçün yazılımın və onların çıxunun sizin özünüz tərəfindən səsləndirildi ki maraq doğurur...

- H.Cavidin sözlərinə organ və bariton üçün yazdığım "Düşün" kompozisiyonunu səsləndirirəm, bu həm as Azərbaycanca klip olaraq çəkilən və nümunədir. Yani romantiq şairin doğrudan da düşünməyə vadər edən aşırına çəkili klipdə, 90-ci illərin Azərbaycan reallıqları - Xocalı xiyabani, qacqın çadırları, düşqəngərləri ilə bağlı olan kadrələr və yer alır. Məlumudur ki, I.S.Baxın yazdığı 4 passiondan isə Peşaygərinə baslı tembrinə addır. Əsərlərin təsir gücünü artırmaq və diqqəti o fəlsəfi fikirlərə yonitmək üçün isə bəm tembrindən dərəcə istifadə edirəm. Parisin maşhur Sorbonna Universitetində aparılan eksperimente asasan, iki fərqli auditoriyada iki fərqli səs tembərləri insan kimi elmi üzrə eyni mətnə yazılmaş mühəzəx oxusular da, nəticə etibarla bəm tembrli mühəzəcicə auditoriya da buhoyu diqqətə qulaq asırmışdır.

- Türkiyənin Mersin Universitetində Dövlət Konservatoriyasında işlədiyiniz 10 il (1996-2006) arzında bestakar, pedaqoq və ictiyam xadim kimi geni faaliyyət göstərdiniz, orada bestakarlıq fakültəsinin təskil etdiniz, həmçinin o zaman İstanbul baladlıyya başkanı olan Racəb Tayyib Ərdoğanın sıfəri ilə "10 Mehərt" mərsini yazdırıdınız. Axi bu gün Azərbaycanda da gənə nəslin vətənpərvərlik rühündə tarbiyəsinin, hərbi psixologiyən, asqer təfəkkürünən artması üçün bələ marşlara ehtiyyat böyükür.

- Tabii sözləri Atabəb İsmayıloğluñ aid olan "Sərhədçilər" məhəştiñ nəfəsi orkestrin ifa etməsi üçün təqdim etmişəm.

- Aydin K. Əzim uzun illərdə müxtəlif seminarlarda, ləyləhlərdə müjəmlər, aşarı yaradılığında haqqında təlimçilik kəmici çıxış etmək, eləcə da çox marşlı maqalalar yazımaq, elmi tədqiqatlar aparmaqla müsiqisünənmişləşdər, də töhfələrinə verir və həmçinin müsiqi sferasında müxtəlif problemlərlər, analyslərlər və terminlərlərə bağlı mütaxassis kimi öz məsləhətlərinə asırgırmış.

- Bilirsiz, o zaman Ü.Hacıbəyli da Azərbaycanı tərk edə bilardı, amma isə ziyanı, miliatın xidmət etməridən principindən ıralı galardır öz millinən mərifətinən üstün tutdu. Amma bu gün onun əsəri teatrda yanlış şəkildə səsləndirilir, yani Üzeyir bay "Leyli və Macnun" operasında təri opera tənbər alat, Məmməramzi ramzi kimi daşıb. Buna görə da indi bu opera kamancı atlətin istirakına heç bir ehtiyac yoxdur. Tədqiqatçı və lektor kimi çalışığımın sababı Ü.Hacıbəylinin başlığı işi davam etdirmədir, cünki xalq yaradıcılıq nümunəsi sunulan müjamə sanatının, aşıq müsiqisinin tadrisi məkməmələr. Məktəblərlər islahat lazımdır, Azərbaycanda hala müsiqi məktəbindən mülli müsiki geni tablib olunmalıdır, bestakarlar isə müsiqi mədəniyyətinə təsir göstərənərək asarlar yaradılmalıdır. Həلا XX əsrin 70-ci illərində Said Rüstəmov haqqında yazığımız maqaladən onun mahnı yaradıcılığının xarakterində edarət "məqam dərəcələşti". Qamber Hüseyni ilə bağlı maqaladən isə "müjamə mühəndisliyi" terminlərinən islatmışdım və müsiqisən El mira Abbasova o zaman söyledi ki, "man bütün hayatım boyu bu terminləri axtmışam".

- Siz ham nəzariyyə, ham pianoç, ham da bestakar kimi profesional professorluğunu almışsınız. Pedaqoq 70-ndən artıq tələbə yetidiyindən Dərə Garayev, yüksək istedadını və yaradıcılıq potensialını güvindiyi Aydın Əzimovu "üzb sinifin briyantı", onun milli köklərə səyəkən yaradılığının isə "yenilə folklor dağlış" kimi səciyyələndirdi. Yəzdiğim hər bir asar, eləcə də tədqiqat işlərinin üçün böyük məsuliyət dəsəyirsiniz. Bu, yaradıcı səxsiyyətinin milli təfəkkürünə, millatının cox sevmişənər göstəricisidirimi?

- Milli təfəkkür odu ki, Azərbaycan milli müsiqi mədəniyyətinin cümləyinə daşımaq bacarıcası. Bestakarlıq məsiyəsi Cox ciddidən bi idir, cünki o, mədəniyyəti daşıyan və geniş arealdə tablib edən şaxsdır. 1983-cü ilədə Q.Qarayevin ölümündən bir ilinəy, seriyası sistemində qobayı və vibrafon üçün yazdılmış "Boyuk Romad" adlı 2 hissili pyes ABŞ, London, Meksika, Braziliyada və dünyının bir çox ölkələrdən ifa olunmağa Azərbaycan və Qarayev fenomenini tacəssüm etdirir.

- BMDA-ma təsirdirdiyindən çoxsaylı istedadlı bestakar tələbələrinizin düzgün istiqamətləndirilməsi üçün isə fərqli metodikaya istinad edirsiniz...

- Bilirsiz, Türkiyədə qayram və eytim fərqli manalarda işlənir. Qayram odur ki, asar yaradılığının qanunları onlarındır, eytim isə tələbənin təbəyisidir. Bir hər müsiqi peşəsinin təlimi olur, bu mətbətin öz prinsipləri manisənləməli, yani yaradıcı insan, ilk növbədə, olksası, millatının sevan vətəndəsini kimi yetişdirilməlidir. Türkər Qasımzadə, Ülkər Məmmədli, Natig Muradxanlı, Tural Əliyev, Azər Hacıçayrov, Aysel Hacıyeva, Üzeyir Məmmədov və b. tələbələrinəməzələri xərci olkalarda magistr, doktorantura təhsili alaraq orada da fəaliyyət göstərir. Dəridur, Avropa və Amerikanada islahatla, yeni texnologiya ilə bağlı nəsa oryantasyonlu, amma asas-

tedrisin fundamenti burada qoyulur, gəncərlər milli fərdiliyi biz-pedagoqlar işləməlidirlər.

- Cox malumatlı bir müsiqisənəsələrə qızıl sızılaraq müsiqidə dahi hansı bestakarlardır?

- Qarayev, Q.Maler, A.Veben manşın üçün dəhədir. Dodekafofbəy Anton Fon Veben zirvə hesab olunur, cünki o, texnologiyının xüsusi estetik şəklini təqdim edir. Azərbaycanda isə boyük bestakarlar cəhdür, yalnız man onlanın içində Üzeyir bayı dahi adlandırılınan.

- Səhər əsərlərinin spesifikasi, dramaturgiya bilgiləriniz dram təməslərlərinə, filmklərlərə yaxınlığı, muziklərinə özüñən göstərir. **Bəs opera yaxşılığı dəsəyirsiniz?**

- Yox, bestakar sosial tələbatla uyğun yaxnalıdır. Yədrinə salın, onda uyğun üzündən çox simfoniya, Verdi bər-birinən arındıra çox sayılara yaxınlıq. Həmçinin ilə bağlı maqaladən isə "müjamə dərəcələşti". Qamber Hüseyni ilə bağlı maqaladən isə "mujamə mühəndisliyi" terminlərinən islatmışdım və müsiqisən El mira Abbasova o zaman söyledi ki, "man bütün hayatım boyu bu terminləri axtmışam".

- Aydin müsəlüm, hazırlı hansı bir ideoloji asar üzündə çalışırsınız?

- Bəli, indi gerbi vəfə edəcək bir kompozisiya, simfonik orkestr və qiraqcı üçün "Zeyn" adlı asar üzündən islayıram, cünki, bu manşın xalqına dovlatlıma xəmsəz rəmzlər, Azərbaycan dovlətinin müstəqilliyinən rəmzi olan Dövlət gerbində, pəld budaqlarından və sənədlərdən barən qoşusun üzündən yerləşən qəz qalxanının tasviri, sənədbəndlər barən qoşusun üzündən yerləşən qəz qalxanının tasviri, bəyaz rəmzlərin rangları formada sakrığışlı ələdə, əldədən markazında alov şəkildə "Allah" yazısının tasviri verilmişdir. Yəni triptix (həm, bəyraq, gerb), dovlət rəmzlərinin her üçün dair yaxınlıqları asırda bestakarla tətbiq olunmuş olmasın, daxilden galan bir ideoloji tələbatla həyata keçirəm.

Maraqlı söhbətə gərər təşəkkür edir və siza ugurlar arzuluyıram! ♦

Güllü İsmayılova
sənətşünaslıq üzrə fəlsəfa doktoru

